



<b>Klub, gimnastika bölməsi, cəmiyyət</b>			
<b>Təşkilatın əlaqədar şəxsi</b>	Tam adı:	E/poçtu:	
<b>Gimnast</b>	Cinsi:	Soyadı:	Adı:
<b>Doğum tarixi (gün/ay/il)</b>			
<b>Gimnastika növü</b>			
<b>Ünvan</b>	Küçə:		
	Poçt indeksi:	Şəhər:	Bölgə/rayon:
<b>E/poçtu:</b>			
<b>Şəxsiyyət vəsiqəsi</b>	Nömrə:	Bitmə tarixi:	Vətəndaşlığı:

### TƏSDİQ VƏ RAZILAŞMA

Mən, AGF-yə üzv olan, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölməsi və ya cəmiyyətinin üzvü, rəsmi AGF yarışı və ya AGF-nin tanıdığı digər turnirlərin iştirakçısı kimi, bununla aşağıdakıları təsdiq edir və razılaşıram:

- Mən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) və Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA)\* Anti-doping Qaydalarını əldə etdim və nəzərdən keçirdim. Onların bütün müddəalarını və edilmiş düzəlişləri qəbul edir və onlara riayət etməyə razılığımı verirəm. Bu qaydaları FIG-nin ([www.fig-gymnastics.com](http://www.fig-gymnastics.com)) və AMADA-nın ([www.amada.az](http://www.amada.az))\* veb saytında əks olunmuşdur.
- Mən, təsdiq edirəm və razılaşıram ki, gimnastikanın hərtərəfli inkişafını təmin və təşviq etmək məqsədilə, AGF-nin rəsmi yarışları / tədbirləri və ya tanıdığı milli yarışlar və tədbirlər çərçivəsində məşq və ya yarış zamanı AGF-nin müvafiq qaydalarına uyğun olaraq, foto və ya video görüntülərim çəkilə bilər və AGF (rəsmi sayt, jurnal, poster, videoçarxlar və s.), Kütləvi İnformasiya Vasitələri tərəfindən istifadə oluna bilər.\*\*
- Mən, AGF tərəfindən mənim haqqımda müvafiq məlumatların AZADA-ya ötürülməsini, lazımı vaxtda doping nəzarətindən keçməyimi qəbul edir və öz razılığımı bildirirəm.
- Mən təsdiq edirəm və razılaşıram ki, FIG-nin Anti-Doping Qaydaları əsas götürülərək, AGF-nin İntizam Komissiyası mənə qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir.
- Mən, həmçinin təsdiq edir və razılaşıram ki, FIG Anti-Doping Qaydalarına uyğun olaraq AGF-nin İntizam Komissiyası tərəfindən verilmiş qərarla bağlı hər hansı bir mübahisəli hal meydana gəldikdə, qərar üzrə Apellyasiya şikayəti AGF-nin İcra Komitəsinə təqdim oluna bilər.
- Mən, təsdiq edirəm və razılaşıram ki, AGF-nin Apellyasiya şikayəti üzrə İcra Komitəsinin qərarı qəti və yerinə yetirilməsi məcburidir.
- Mən, bununla AGF tərəfindən mənə əlavə sığorta təklif olunmasından xəbərdar olduğumu və AGF-nin Gimnastların Lisenziyası üzrə Qaydalarda nəzərdə tutulan xidmətlərlə tanış olduğumu təsdiq edirəm. Mən, həmçinin AGF-nin 4 ay öncə edilmiş xəbərdarlığından sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxladığı haqda məlumatlıyam.
- Mən, bu formada qeyd olunan Təsdiq və Razılaşmaları oxumuşam və başa düşmüşəm.

GİMNASTIN İMZASI

QANUNİ NÜMAYƏNDƏSİNİN İMZASI

əgər gimnastın yaşı 18-dən azdırsa

Bunu imzalamaqla gimnast AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, AGF tərəfindən əsas götürülən Beynəlxalq Gimnastika Federasiyasının Akkreditasiya Qaydaları, və AGF-nin bütün müvafiq Qaydaları və onlara olunan düzəlişləri qəbul və riayət etməyə öz razılığını verir.

**Xahiş olunur hazırkı forma ilə yanaşı, doğum haqqında şəhadətnamə, etibarlı şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin) surətlərini və 2 ədəd rəngli fotosəkil (3\*4 ölçüsündə, ağ fonda) AGF-nin ofisinə təqdim edəsiniz.**

**Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlər ərizə formasında təqdim olunmuş hər bir və bütün məlumata və sənədlərə görə tam məsuliyyət daşıyır. Ərizə forması doldurulub, vaxtında imzalanıb və müvafiq klubun, gimnastika bölməsinin və ya cəmiyyətin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək geri göndərilməlidir. Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.**

\*AGF-nin İcra Komitəsinin 27.12.2021-ci il tarixli qərarı ilə əlavə olunmuşdur.

\*\*AGF-nin İcra Komitəsinin 27.12.2021-ci il tarixli qərarı ilə əlavə olunmuşdur.

Tarix

Klub/cəmiyyətin  
Möhürü

Klub/cəmiyyətin səlahiyyətli  
şəxsinin imzası

Müdür və ya müdir müavinin imzası

Klub/cəmiyyətin tam adı

# ƏLAVƏ II AGF-nin lisenziya qaydaları – Lisenziyanın yenilənməsi üçün Ərizə Forması



<b>Klub, gimnastika bölməsi, cəmiyyət</b>			
<b>Təşkilatın əlaqədar şəxsi</b>	Tam adı:	E/poçtu:	
<b>Gimnast</b>	Cinsi:	Soyadı:	Adı:
<b>Doğum tarixi (gün/ay/il)</b>			
<b>Gimnastika növü</b>			
<b>Ünvan</b>	Küçə:		
	Poçt indeksi:	Şəhər:	Bölgə/rayon:
<b>E/poçtu:</b>			
<b>Şəxsiyyət vəsiqəsi</b>	Nömrə:	Bitmə tarixi:	Vətəndaşlığı:

## TƏSDİQ VƏ RAZILAŞMA

Mən, AGF-yə üzv olan, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölməsi və ya cəmiyyətinin üzvü, rəsmi AGF yarışı və ya AGF-nin tanıdığı digər turnirlərin iştirakçısı kimi, bununla aşağıdakıları təsdiq edir və razılaşıram:

- Mən, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) və Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA)\* Anti-doping Qaydalarını əldə etdim və nəzərdən keçirdim. Onların bütün müddəalarını və edilmiş düzəlişləri qəbul edir və onlara riayət etməyə razılığımı verirəm. Bu qaydaları FIG-nin ([www.fig-gymnastics.com](http://www.fig-gymnastics.com)) və AMADA-nın ([www.amada.az](http://www.amada.az))\* veb saytında əks olunmuşdur.
- Mən, təsdiq edirəm və razılaşıram ki, gimnastikanın hərtərəfli inkişafını təmin və təşviq etmək məqsədilə, AGF-nin rəsmi yarışları / tədbirləri və ya tanıdığı milli yarışlar və tədbirlər çərçivəsində məşq və ya yarış zamanı AGF-nin müvafiq qaydalarına uyğun olaraq, foto və ya video görüntülərim çəkilə bilər və AGF (rəsmi sayt, jurnal, poster, videoçarxlar və s.), Kütləvi İnformasiya Vasitələri tərəfindən istifadə oluna bilər.\*\*
- Mən, AGF tərəfindən mənim haqqımda müvafiq məlumatların AZADA-ya ötürülməsini, lazımi vaxtda doping nəzarətindən keçməyimi qəbul edir və öz razılığımı bildirirəm.
- Mən təsdiq edirəm və razılaşıram ki, FIG-nin Anti-Doping Qaydaları əsas götürülərək, AGF-nin İntizam Komissiyası mənə qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir.
- Mən, həmçinin təsdiq edir və razılaşıram ki, FIG Anti-Doping Qaydalarına uyğun olaraq AGF-nin İntizam Komissiyası tərəfindən verilmiş qərarla bağlı hər hansı bir mübahisəli hal meydana gəldikdə, qərar üzrə Apellyasiya şikayəti AGF-nin İcra Komitəsinə təqdim oluna bilər.
- Mən, təsdiq edirəm və razılaşıram ki, AGF-nin Apellyasiya şikayəti üzrə İcra Komitəsinin qərarı qəti və yerinə yetirilməsi məcburidir.
- Mən, bununla AGF tərəfindən mənə əlavə sığorta təklif olunmasından xəbərdar olduğumu və AGF-nin Gimnastların Lisenziyası üzrə Qaydalarda nəzərdə tutulan xidmətlərlə tanış olduğumu təsdiq edirəm. Mən, həmçinin AGF-nin 4 ay öncə edilmiş xəbərdarlığından sonra istənilən zaman bu əlavə sığortanı ləğv etmək hüququnu özündə saxladığı haqda məlumatlıyam.
- Mən, bu formada qeyd olunan Təsdiq və Razılaşmaları oxumuşam və başa düşmüşəm.

GİMNASTIN İMZASI

QANUNİ NÜMAYƏNDƏSİNİN İMZASI

əgər gimnastın yaşı 18-dən azdırsa

Bunu imzalamaqla gimnast AGF-nin Nizamnaməsi, İcra Komitəsinin qərarları, AGF tərəfindən əsas götürülən Beynəlxalq Gimnastika Federasiyasının Akkreditasiya Qaydaları, və AGF-nin bütün müvafiq Qaydaları və onlara olunan düzəlişləri qəbul və riayət etməyə öz razılığını verir.

**Xahiş olunur hazırkı forma ilə yanaşı, doğum haqqında şəhadətnamə, etibarlı şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin) surətlərini və 2 ədəd rəngli fotosəkil (3\*4 ölçüsündə, ağ fonda) AGF-nin ofisinə təqdim edəsiniz.**

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş klub, fəaliyyəti AGF tərəfindən tanınan gimnastika bölmələri və cəmiyyətlər ərizə formasında təqdim olunmuş hər bir və bütün məlumata və sənədlərə görə tam məsuliyyət daşıyır. Ərizə forması doldurulub, vaxtında imzalanıb və müvafiq klubun, gimnastika bölməsinin və ya cəmiyyətin müdiri və ya müdir müavini tərəfindən möhürlənərək geri göndərilməlidir. Ərizə forması gimnast tərəfindən imzalanmalıdır. 18 yaşına çatmamış ərizəçinin bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən də imzalanmalıdır.

\*AGF-nin İcra Komitəsinin 27.12.2021-ci il tarixli qərarı ilə əlavə olunmuşdur.

\*\*AGF-nin İcra Komitəsinin 27.12.2021-ci il tarixli qərarı ilə əlavə olunmuşdur.

Tarix

Klub/cəmiyyətin  
Möhürü

Klub/cəmiyyətin səlahiyyətli  
şəxsinin imzası

Müdür və ya müdir müavinin imzası

Klub/cəmiyyətin tam adı